



Vaqif YUSİFLİ,
filologiya elmleri doktoru

Rəşid Bərgüşadlı ədəbiyyata bir həvəskar səviyyəsində gəlib, özü də etiraf edir ki, hələ orta məktəbdə oxuyarkən şeir yazmağa başladım. Amma sənət seçimində başqa yol tutdum, mühəndis oldum. Və bunu da qeyd edir ki, ədəbiyyatın cazibəsindən heç cür xilas ola bilmədim, "hikkəmlə baş-başa qalanda yazmağa qərar verdim. "İşiq pulu" adlı ilk hekayəmi utana-utana "Ədəbi Azadlıq-2012 yarışması"na göndərdim. Müsabiqənin ilk onluğuna düşəndə məni dəli bir hirs tutdu. İlk aldığım "Finalçı" şüşə priz mənə "Nobel"dən də əziz oldu".

Beləliklə, o, qələmə sarıldı, iller boyu ürəyində yatıb qalan duyuları, həyatından, ömrə yolundan keçən hadisələri, yaşadığı kəndlə, ünsiyyətdə olduğu insanlarla bağlı olayları, yaddaşından heç bir vaxt silinməyen xatirələri yazmağa başladı. Rəşidin bu son illərdə bir neçə kitabı da çapdan çıxıb, mən onun "Sevginin dadı" romanı barədə bir yazı da çap etdirmişəm. Amma indi onun hekayələrindən söz açmaq istəyirəm.

Hekayə nəsrin ən operativ janrıdır və hər bir yazıçı yaradıcılığa məhz hekayə ilə başlayır. V.Q. Belinski hekayəni "romandan qoparılmış bir səhifə" adlandırdı. Təbii ki, roman daha mükəmməl, həyat hadisələrini, insan xarakterlərini daha miqyaslı şəkildə əhatə edən bir janrdir, nəsrin zirvəsidir. Amma hekayə hecm etibarilə kiçik olsa da, həyat hadisələrini, insan obrazlarını canlandırmada nə povestdən, nə də romandan geri qalır. Əgər belə demək mümkünsə, hekayə romanın kiçik modelidir. Bəzən bir hekayə öz bədii təcəssümünə görə ən gözəl romanlarla bir sırada durur. Bunu biz Çexovun, Cek London, Mopassanın, Mirzə Cəlilin, Haqverdiyevin, Çəmənzəminlinin hekayələri timsalında görmüşük. Bu həqiqətləri nəzərə çəpdirdirməqda məqsədim odur ki, Rəşid Bərgüşadlı - bu genç nasır də hekayə yaradıcılığına daha ciddi yanaşın, kiçik janrı böyük imkanlara malik olduğunu yazılırında sübut etsin. Məncə, o, bunu sübut etməye can atır.

Rəşidin "Əsərləri"nin I cildində on iki hekayəsi və iki povesti ("Yarımçıq qalan gündəlik" və "Sahibsiz yolcu") povestləri təqdim olunur. Rəşid bu yazıların heç birinin qarşısında "hekayə" və "povest" sözlərini yazmayıb. Amma görünən odur ki, hər bir yazı hekayə ya povest olduğunu özü sübut edir.

Rəşid Bərgüşadlı nədən yazır? Müasir dövrümüz hər bir yazıçı üçün çox zəngin, müxtəlif hadisələri, cəşidli insan obrazlarını canlandırmaya mövzular, süjetlər verir, baxır o yazıçının bütün bunlardan nəyi seçməsinə və yazacağı əsərlərde bunları necə bədii həqiqətə çevirmesində. Rəşid Bərgüşadlı həyatının gənclik illərini kənddə keçirib, sonra Bakı həyatı, sonra əmək fəaliyyəti və burada Kəl-

ƏDƏBİ HƏYAT

bəcər, Laçın, Qubadlı rayonlarının işgalı, yurd həsrəti gəlir. Yeni Rəşid də öz soydaşları kimi Azərbaycan gərçəkliliyinin bu mürəkkəb, çətin olaylarını yaşayıb.

Söhbət onun "Yarımçıq qalan gündəlik" povestində başlamaq istəyirəm. Bu povestdə Rəşid ucqar bir dağ rayonunun "ünyetməz bir kəndini" təsvir edir. Xırnaz adlandırdığı bu kənd heç şübhə etmirəm ki, Rəşidin doğulduğu kənddir, çünkü bu əsərdə təsvir olunan insanlar o qədər təbii, o qədər canlı təqdim olunur ki, bunları Rəşiddən başqa heç kimi qələmə ala bilmezdi. "Suyu, havası o qədər təmizdir ki, insanların yanaqlarındaki qan damaları az qalır ki, dəridən pırtılayıb çıxsın. Yanaqları qıpqırmızı, nurlu çöhrələr dağ lalesi kimi alyanaq və bənövşə kimi boynubükük, ür-

də bunun əyani şahidi oluruq ki, onun təsvir elədiyi insanlar bəlkə hər gün rastlaşdığımız, amma xasiyyətinə, xarakterinə o qədər də bələd olmadığımız insanlardır və Rəşid onların simasında bize gərçəkliliyin çox metləblərini agah edir. "İşiq pulu" hekayəsində zahirən bir ailənin iki üzvününə və arvadın münasibətləri öz əksini tapır, amma hekayədə daha ciddi məsələlərdən söz açılır. Ailənin işığını kəsmek üstündə dava-dalaş düşür, əvvəller bir-birinə etimadını itirən əravarad (Möhsün və Aşa) pisliklərə, haqsızlıqla qarşı mübarizədə birləşir, Möhsün yənə "yazıcılığını" davam etdirir, Aşa da "bir dünya gözəli, mələk kimi" erinin başına dolanır.

Rəşidin bir neçə hekayəsi var ki, Qarabağda baş verən hadisələrdən söz açır. Ancaq bu hekayələrdə nə

üzünü Allaha tutur, atasının, anasının nəsihətlərini yada salır. İndi sağ qalmış, qurtulmaq ümidi yox, şərəflə ölmək ümidi qalıb.

"Dağa dönen arzular" hekayəsi də təsirlidir. Xudayar və Məhbuğ əsgər olan oğulları Pərvizi gözləyirlər ki, sağ-salamat qayıtsın, toyunu eləsinlər. Amma bu xəyallarda ikən: oğlunun tabutunu gətirirlər. "Birçə anın içində məhəllə yas nałesinə büründü". Ata da, ana da sarsılırlar. Xüsusi silə, atanın iztirabları çox təbiidir, onun içindəki sarsıntıları Rəşid psixoloji səpgidə təqdim edib. Getdikcə onda belə bir qənaət yaranır ki, şəhidlik qəhrəmanlıqdır. Daxilində oğul dərdi ilə birləşir qürur hissi. "Defn mərasimi Xudayar üçün ağır zülm olodu. Tabuta sarılmış Azərbaycan bayrağını açıb səliqə ilə bükdülər və ona

RƏŞİD BƏRGÜŞADLININ HEKAYƏLƏRİ



kək baxışlı, kəklik yerişli dağ qızlarının, əli cadarlı, dağı yerində oynadan igid gənclərin məskənidir bu kənd". Rəşid bu dağ kəndinin tekə tebii mənzərələrini rəsm etməklə kifayətlənmiş, burada yaşayan insanların mənəvi dünyasını, əsrlərdən bəri bu kənddə yaranan adət-ənənələri, ağısaqqal-ağbırçək, qız-gəlin, həyat eşqilə alışış yanan cavanların, igid-igid oğlanların xarakterini, bir-birilə qarşılıqlı münasibətlərini də təsirlili ləvhələrlə qələmə alır. Bu kəndin az qala yarım əsrlək tarixini canlandırır müəllif. Təbii ki, dağ kəndinin o dövrədə çox çətin problemlərlə üzləşdiyi də məlumdur. Şəhərdən, lap rayon mərkəzində uzaqda yerləşən kənd müasir texnikadan yaxşı behrələnmirdi, adamlar sivilizasiyanın nailiyətləri ilə gec tanış olurdular. Kənd ağısaqqalı göründə ki, Bakıdan quyuqazanlar gəlib, deyir ki: "Demək hökumət axır ki, bizim kəndə də gəlib çıxmışı bacardı. Biz elə bilirdik ki, Yer kürəsində Xırnaz adlı yeri tanıyan bir nəfər də olsun yoxdu. Burda qacaqların gizlətdiyi qızıl küplərinin olduğu barədə şaiyə etmişdik, amma məmərədən xəbərimiz yoxdu".

Bu kəndə Dostəli adlı bir acı talebi bir insan gəlir. Oğlu və arvadıyla birlikdə avtomobil qəzasına düşən, onları itirəndən sonra özü də şəkər xəsteliyinə tutulan, ixtisasca texnoloq olan Dostəli Xırnaza gəlir və buranın təbiətinin gözəlliyi, kənd adamlarının mehribanlılığı onu ruhən dirçəldir və xəsteliyini də unudur. Müəllif onun taleyini sonadək izləyir, Xırnaz düşmən tapdağına çevriləndən sonra, onu düşmənlərdən təmizləmek üçün mücadilə edir, əsir düşür, ya da şəhid olur. Amma o hadisəyə qədər çox olaylar baş verir. Dostəli özündən iyirmi beş kiçik olan İsmilin qayğısına qalır, onun bir insan kimi formallaşmasında köməyini əsirgəmir.

Rəşid Bərgüşadlı həyat hadisələrini reallıqla əks etdirməyə çalışır və hekayələrində bilavasite şahidi olduğunu ya eşitdiyi hadisələri əks etdirir. Ayri-ayrı hekayələrinə nəzər yetirən-

döyüş səhnələri, nə də hansı bir azərbaycanlı ığidinsə şücaetindən söz açılır. Müharibənin ele görünməyən, heç bəzən əhəmiyyət vermədiyimiz məqamları Rəşid onları hekayələrində əks etdirir. "Qara buludlar" hekayəsinin "qəhrəmanı" döyüşdə həlak olan adamları qarət edir. Bu adam-bu obraz oxucuda nifret doğurmaya bildir. "Alın yazısı"nda ermənilərə əsir düşən bir atanın və onun qızının taleyi diqqət mərkəzindədir. Dilqəm adlı bu şəxs naxırın ağızını "Qızıl qaya"ya döndərəndə, ermənilər onu və qızını tuturlar. Məlum məsələdir ki, erməni xisəti, türklərə qarşı nifret hissi realaşmalıdır. Dilqəm özündən ötrü deyil, daim qızını düşünür ki, onun namusu ləkələnəcək. Burada əsir düşən bir atanın iztirabları çox təbii verilib. "Qızım, gözəl qızım Anamın adını qodum ki, adıyla böyüyesən, adım da getdi, qızım da, anam da. Zavallı ballam, axta nə gördün bu dünyada Səni dağlarda kəklik kimi səkən görəndə bəxtəvər olmağını necə istəmişəm... Ölimdən bir şey gəlmir, qurbanın olum, bağışla bu nakəs atanı. Sənə ata olan günümə daş yağayı". Qızını aparırlar, amma həyəcan signallına görə yenidən kazarmaya qaytarırlar. Burada bir sıra əhvalatlar baş verir. Və əlbəttə, ölümdən qaćmaq mümkün deyil, amma Dilqəm həmişə

verdilər. Bayraqı öpüb dolan gözlərinə basdır. Pərvizin kəfənə bürünmüş nəşini tabutdan çıxardanda böyründə saralmış qan ləkəsinə gözü sataşdı: - Can oğul, sənə dəyən gülə kaş mənə dəyəydi, -bayraqı üzünə tutub hönkürdü". "Cəngi" hekayəsi də təsirlidir. Hekayədə Məğrur adlı bir gəncin (döyüşdə minaya düşüb bir ayağını itirmiş cavanın) Bakıda, təsadüfü bir ölümə ürcəh olması (intihar da demək olar), musiqiye, saz havasına heyranlığı doğrudan da müəllifin obraz yaratmaq səriştəsinin maraqlı bir nümunəsidir. "Tonqal iniltisi"ndə isə erməni yazarı, türklerin ən böyük düşməni Zori Balayanın vəhşilikləri qələmə alınır və əlbəttə, bütün bunlar Rəşid Bərgüşadlının eşitdiyi hadisələrin təessüratıdır. Elə buradaca qeyd edim ki, Rəşid Bərgüşadlı hekayələrində publisistikaya daha çox meyl edir, bəzən bu yerinə düşür, amma elə olur ki, publisistika bədiiyyəti üstələyir.

Rəşid Bərgüşadlı yaxşı olar ki, müharibənin doğurduğu ağrı-acılarla ya-naşı, Azərbaycan əsgərlərinin ığidlıyından söz açan hekayələr də yaxsı. Doğrudur, torpaqlarımızın iyirmi faizi işğal altında, müharibəde itkilərimiz çox oldu, amma torpaq uğrunda şəhid olan, ölümün gözlərinin içində dik baxış şəhid olan, hünər və qəhrəmanlıq göstərən Azərbaycan oğullarını da unutmaq olmaz.

Mən Rəşidin hekayələrində bəzən dil səliqəsizliyinə, dolaşış cumlələrə də təsadüf etdim. Elə biliyəm, yeni hekayələrində onun əsl-lubu daha səlis və rəvan olacaq. Ümumiyyətlə, bədii yaradıcılıq çox mürəkkəb bir sahədir, hətta deyərdim ki, Rəşid Bərgüşadlının ruzi qazandığı mühəndislik peşəsindən də çətindir. Amma bir həqiqət var ki, Rəşid Bərgüşadlı bu ədəbiyyat aləmində təsadüfü adam deyil, onun dəha yaxşı, dəha sanballı əsərlər yazacağına heç bir şübhəm yoxdur...